

Kimse sərvətimizi talaya bilməz

Dünyanın diqqəti yenə Qarabağdadır. Ermənilərin torpaqlarımızda davam etdirikləri talançılığa, ekoloji terrora vətənpərvər gənclərimizin "yox" deməsi, sözün həqiqi mənasında, gündəmi dəyişib. Qarabağda aranı qarışdırıb öz silahını satanların, Cənubi Qafqazda nüfuzunu bərpə etmək istəyənlərin, Ermənistandan pul ilə adam götürüb Xankəndidə "kütləvi" mitinq edənlərin rahatlıqları pozulub, yuxuları ərşə çəkilib.

Laçın yolundakı vəziyyəti humanitar böhranla bağlayıb, bunu BMT Təhlükəsizlik Şurasının iclasına çıxarıb, müzakirə etməyə nail olsalar da, istədiklərini əldə edə bilmirlər. Ona görə də daha çox canfəşanlıq edirlər. Artıq dünya "məzлum", "yazıq", "blokadada qalıb zülm çəkən" timsahın gözyaşlarına inanır. Hami başa düşür ki, erməni hay-həşir salandan sonra mütləq növbəti fitnəkarlığını edəcək.

Qarlı-səxtalı havada vətənpərvər gənclərimizin Laçın yolunda etiraz aksiyası davam edir. Gənclərimiz keçirdikləri aksiya ilə ilk növbədə bütün dünyaya bir daha mesaj verirlər ki, bu torpağın əsl sahibləridirlər. Kimliyindən asılı olmayaraq Azərbaycanda yaşayan və işləyən hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır. Kimsə sərvətimizi talaya, torpaqlarımızda ağalıq etmək niyyətinə düşə bilməz. Laçın yolu ermənilərə humanitar məqsədlər üçün verilib. Bu yol ilə separatçıların, revanşistlərin silah daşımamasına, Qarabağda mühərabə təbliğati aparmasına imkan verilməyəcək.

Son günlər Xankəndidə keçirilən aksiyalar da göstərdi ki, Qarabağda yaşayan ermənilərin sayı uydurulduğu kimi, 120 min yox, qat-qat azdır. Ən maraqlısı isə Qarabağda yaşayan er-



mənilərin gənclərimizin təşkil etdikləri etiraz aksiyasına loyal münasibətləri oldu. Günlərdir ki, Ruben Vardanyan və Araik Arutunyan Xankəndidə ermənilərin etiraz aksiyalarını təşkil edə bilməmələri göz qabağındadır. Pul ilə mitinq etməyə adam tapa bilmirdilər. Yol "bağlı" olduğu üçün Ermənistandan gələn "dəstəyin" qarşısı artıq alınıb. Bölgədə yaşayan ermənilər də sanki yorulublar. Qarabağ ermənilərinin "süslüyü" erməni politoloqların, revanşistlərin ciddi müzakirəsinə səbəb olmuşdu. Hətta bəzi erməni politoloqlar Qarabağda 120 min deyil, cəmi bir neçə min erməninin yaşadığını etiraf edirdilər.

2-də vermişəm, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə boyun əyməyəcəyəm. Məndə olan nə varsa - bilik, təcrübə (Ruben pulunun adını çəkməsə də, "nə varsa" deməkələ ermənilərə payladığı pula da işarə edir) müstəqilliyimiz namə verməyə hazırlam. Çətin olacaq, qan olacaq, tər olacaq. Amma biz özümüzə, nə etdiyimizə və niyə etdiyimizə inamlı olmaliyiq".

Biz isə ermənilərə separatçılardan fərqli olaraq bir, özü də olduqca düz yolu göstəririk. Azərbaycan qanunlarına itaat edib sülh içində yaşamağı. Yox, əgər Qarabağ erməniləri Araik Arutunyanın, Ruben Vardanyanın vədlərinə uyub "üç yol" ilə getmək niyyətinə düşərlərsə, yolların onları enişə aparacağını, mühərabə başlanarsa, "dəmir yumruğ"un birmənalı olaraq başlarında olacağını inidən analmalarını xatırlatmaq istəyirik. Unutmamalıdır ki, bu ağılsızlıqları onların sonu ola bilər.

Bu gün "mühəsirədə qalan xəstə ermənilər" Laçın yolu ilə sərbəst hərəkət edirlər. Etiraz aksiyasının ilk gündündə də bu, belə idi. Torpaqlarımızda yaşamaq istəyənlər qanunlarımıza yaşamağı nə qədər tez öyrənsələr, bir o qədər də onların xeyrinə olar. Biz ermənilərə hələlik sülh yolunu göstəririk. Onlarsa üç yolu olduğunu deyirlər. Dündür, yollardan biri də, özlərinin dediyi kimi, köçüb getməkdir.

Günlərdir etiraz aksiyası keçirən vətənpərvərlər sərvətlərimizin talanmasına, ekoloji terrora, mühərabəyə "yox" deyirlər. Torpaqlarımızda yaşamaq və yaşamamaq ermənilərin öz seçimidir. Köçüb getmələrini onlara biz yox, Ruben Vardanyan deyir.

**Elşən QƏNİYEV,
"Azərbaycan"**